

## İSMAYIL MƏMMƏDOV

AMEA Naxçıvan Bölmesi

E-mail: i\_memmedov68@mail.ru

### NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ QOYUNLARIN CİNS VƏ CİNSİYYƏTİNDƏN ASİLİ OLARAQ SARKOSPORİDİLƏRLƏ YOLUXMASI

Məqalədə Naxçıvan MR şəraitində qoyunların cins və cinsiyətinin sarkosporidilərlə yoluxmasının ekstensivliyinə və intensivliyinə təsirini araşdırılmışdır. Tədqiqatlarla, müəyyən edilmişdir ki, muxtar respublika şəraitində bəslənilən balbas və mazex cinslərinin sarkosporidilərlə yoluxması fərqlidir. Belə ki, mazex cinsli qoyunların sarkosporidilərlə yoluxma ekstensivliyi və intensivliyi yüksək olmuşdur. Cinsiyətdən asılı olaraq invaziyadan ekstensivliyi və intensivliyi fərqli olmuşdur. Dözi fərdlərdə invaziyadan ekstensivliyi və intensivliyi erkəklərə nisbətən yüksək olmuşdur.

**Açar sözlər:** Naxçıvan, sarkosporidioz, intensivlik, ekstensivlik, qoyun, cins, parazit, sista.

Qoyun (*Ovis*) insan tarafından əhilədirilmə ilə heyvan növüdür. Dünyada 200-a yaxın qoyun cinsi vardır. Qoyun çox əlverişli olaq heyvan olub qaramala nisbətən yemə az tələbkərdir. Azərbaycanda yetişdirilən qoyun cinslərindən, xüsusiilə, car, mazex, qaradələq, balbas, bozax, qarabağ, sırvan, gökdək, ləzqi, qala qoyunları cinsindən olan qoyunlar üstünlük təşkil edir. Balbas cinsindən olan qoyunlar xüsusiilə Naxçıvan MR-də yetişdirilir və burada yetişdirilən qoyunların 80%-i bu cinsdəndir.

Naxçıvan Muxtar Respublikasında haliyədə mövcud olan Balbas qoyun cinsi çoxəsərlik xalq seleksiyası yolu ilə yaradılmışdır. Akad. F.A. Məlikova görə, Naxçıvan MR-də bu gün inkişaf etdirilən Balbas qoyun cinsinin tarixi bizim eradan əvvəl 1000-800-ci illərə aiddir. Azərbaycanda Balbas qoyun cinsinin vətəni Naxçıvan MR hesab edilir. Bu cins Türkiyədə, İranda və qərbi Azərbaycanda da yetişdirilir. Balbas qoyunun vətəni Mərkəzi Anadolu (Ankara, Konya, Sivas, Ərzurum) olub, burada o, "Ağ qaraman" adı ilə məşhurdur.

Balbas cinsinin qoyun və qoçlarının əksəriyyəti buyuzusuz və uzun qulaqlı olur. Sümüyü möhkəm, qoyunlarının ayaqları uzur olur. Balbas qoyunu əsasən Naxçıvan MR-in aran bölgəsində yayılmışdır.

Balbas qoyunları yaxşı yol getmə qabiliyyəti olmaqla, yerli kontinental iqlim şəraitinə davamlıdır, möhkəm bədən quruluşuna malikdirlər. Ayaqları quru əzələli və möhkəm olmaqla yerli iqlim şəraitinə yaxşı uyğunlaşdır, ot na qədər balaca olsa da onu dibdən qoparıb bilir. Özünün məhsuldarlıq göstəricilərinə görə Balbas qoyun cinsi bugün də Cənubi Qafqazda yetişdirilən ən yaxşı yerli qabiyənlər qoyun cinslərindəndir.

Naxçıvan MR ərazisində yetişdirilən qoyun cinslərindən biri də Mazex qoyun cinsidir. Mazex qoyunun rəngi qızılı və ya qışvari rəngdə olduğu üçün yerli shali onu "Qızıl qoyun" adlandırır. Bu cinsin qoçları buyuzlu, qoyunları isə əksər hallarda buyuzsuz olur. Ət və yum məhsuldarlıq göstəricilərinə görə Balbas qoyun cinsindən bir qədər geri qalır. Süd sağımına görə mazex qoyun cinsi Azərbaycan qoyun cinslərinin ham-

sundan üstün olub, laktasiya müddətində 135 litr qədər süd sağılır. Əsasən muxtar respublikanın dağətəyi və dağlıq ərazilərində geniş saxlanılır. Onların çəkilişinin Balbas qoyunlarına nisbətən az olmaları və ayaqlarının nisbətən uzun olmaları onların dağlıq ərazilərdə asanlıqla hərəkət etmələrinə şərait yaratır [6, s. 32-38].

Qoyunçuluğun inkişafını longidən bir səra səbəblər vardır, bunlardan ən əsas qoyunlarda parazit ibtidaiyin törədikləri xəstəliklərdir. Qoyunlar arasında ən çox rast gəlinən protozooz xəstəliklərdən biri də sarkosporidiozdur. Sarkosporidioz sistallarına müxtəlif növ heyvanlarda rast gəlinmiş və o, dùnuya geniş yayılmış xəstəliklərindəndir.

Qoyunların sarkosporidiozu *Sarcocystis* cinsinə daxil edilən ibtidai parazitlər tərəfindən törədirilən və az tədqiq olunan xəstəliklərdən biridir. Xəstəlik aralıq sahiblər olan bir çox növ məməlilərin, quşların və reptililərin eninazolaqlı və digar azələ toxumalarında makro və mikro sistalların formalşması ilə müşahidə olunur. Bu parazitlər lokalizasiya etdikləri orqan və toxumalarda patomorfoloji dəyişikliklər tərəmtəkələ heyvanların ariqləşməsinə, inkişafdan qalmamasına, nəsilverma qabiliyyətinin aşağı düşməsinə, boğaz heyvanların bala atmasına, embrionun autolizisine, atının keyfiyyətinin aşağı düşməsinə səbəb olur [1, s. 42-46; 2, s. 228-232; 3, s. 234-238; 4, s. 272-276; 5, s. 129-134; 7, 153-158; 8, s. 51-53; 9, s. 31-36; 10, s. 49-53].

Aparılan tədqiqat işinin məqsədi Naxçıvan MR ərazisində qoyunların cinsinin və cinsiyətinin sarkosporidilərlə yoluxmasının təsirini kompleks tədqiq etmək və onun qoyunçuluğa vurduğu ziyanı nəzərə alaraq, xəstəliyə qarşı məqsədöñlü profilaktiki mübarizə tədbirlərini işləyib hazırlanmaqdır.

**Material və metodlar.** Naxçıvan MR şəraitində qoyunların *Sarcocystis* sistallarına yoluxmasını öyrənmək məqsədilə 2015-2016-ci illərdə Naxçıvan şəhərinin kosim mənətəqlərinin muxtar respublikanın bütün rayonlarından gatırlı şəhərələrindən, cins və cinsiyətdən olan qoyunlar müəyinə edilmişdir. Kasılmış qoyunların qida boruları, skelet əzələləri, ürəyi, diafraqməsi, qara və ağ ciyərlərinin *Sarcocystis* sistallarına yoluxması viziual müəyinə edilmişdir. Yoxlanılmış organlarından ancə qida borusunda makroskopik *Sarcocystis* sistallarına rast gəlinmişdir. Xəstəliyin ekstensivliyi yoluxmuş heyvanların, intensivliyi isə qida borularında tapılmış *Sarcocystis* sistallarının sayına görə müəyyən edilmişdir.

Makroskopik *Sarcocystis* sistallarına rast gəlinən və gəlinməyən qida boruları toplanaraq Azərbaycan MEA Naxçıvan Bölməsi Bioresevslər İnstitutunun Onurğasız heyvanlar laboratoriyasına götürülürək incələnmişdir. Qida borusunda olan makroskopik *Sarcocystis* sistallarının ölçülürləri müəyin edilmişdir. Makroskopik *Sarcocystis* sistallarının örtüyü dağlıqlıdan sonra azad olmuş merozoitlərin ölçülürləri hesablanmışdır.

Qoyunlardan götürülen toxuma nümunələrində mikrosistaların olduğunu müəyyən etmək üçün kompressori metodundan istifadə edilmişdir. Bunun üçün hər orqandan çəkisi 50 q olan 5 toxuma nümunəsi götürülmüş, kiçik parçalara doğranmışdır. Kasıkların üzərinə 2-3 damcı (bərabər hissədə 0,5%-li metilen güləyünün sulu məhlülü ilə buzlu şirkə turşusu məhlulunun qarışığı) qarışq əlavə edilmişdir. 5 dəqiqədən sonra onun üzərinə 2-3 damcı 25%-li naşatır spirti məhlulu əlavə edilmiş, sonra toxumın buğda dəni böyüklikdə kasılıb götürülen hissələr kompressorumda sixılıraq mikroskopun kiçik böyüdücüsü (7x8) altında baxılmışdır. Mikroskopik tədqiqat zamanı hər kasıkda sarkosistaların sayı nəzərə alınmış, invaziyadan intensivliyi bir kasıkda olan sarkosistaları sayıla qeynaltılmışdır. Invaziya şərti olaraq belə qruplaşdırılmışdır: yüksək (1 kasıkda 12 və 12-dən çox sarkosista olduqda), orta (1 kasıkda 9-11 sarkosista olduqda), zəif (1 kasıkda 9-ə qədər sarkosista olduqda).

**Alınmış nöticələrin müzakirəsi.** Tədqiqatlarda balbas və mazex cinslərindən olan qoyunların sarkosporidilər ilə yoluxma ekstensivliyi və intensivliyi də öyrənilmişdir (cədvəl 1).

**Cədvəl 1**  
Naxçıvan MR şəraitində qoyunların cinsindən asılı olaraq sarkosporidilər ilə yoluxması

Qoyunların cinsi	Müayinə edilən heyvanların sayı	Yoluxan heyvanların sayı	İE, %	İİ
<i>Sarcocystis gigantea</i>				
Balbas	82	13	15,8	1-8
Mazex	66	16	24,4	9-11
<i>Sarcocystis tenella</i>				
Balbas	82	37	45,1	12-15
Mazex	66	36	54,5	13-20

Cədvəldə verilən məlumatlardan aydın olur ki, balbas cinsindən olan qoyunların *S. gigantea* ilə yoluxma ekstensivliyi 13% (82/13) və mazex cinsindən olan qoyunlarda isə 24,4% (66/16) olmuşdur. Balbas cinsindən olan qoyunlarda invaziyanın intensivliyi zəif (1-8 sarksistə) olduğu halda, şirvan və qala cinsindən olan qoyunlarda orta (9-11 sarksistə) olmuşdur.

Balbas və mazex cinslərindən olan qoyunların *S. tenella* ilə yoluxma ekstensivlinin və intensivliyinin öyrənilməsi nöticəsində məlum olmuşdur ki, qoyunların bu növ parazitlə yoluxma ekstensivliyi mazex cinsinə nisbətən zəifdir. Mazex cinsində invaziyanın ekstensivliyi müvafiq olaraq 54,5% olduğu halda, balbas cinsində 45,1% olmuşdur (cədvəl 1).

*S. tenella* ilə yoluxma intensivliyinin öyrənilməsi nöticəsində müəyyən edilmişdir ki, balbas cinsindən olan qoyunların 1 sm<sup>2</sup> toxumasında 12-15 mikrosistə məskunlaşlığı halda, mazex cinsindən olan qoyunların hər birinin 1 sm<sup>2</sup> toxumasında 13-20 mikrosistaya rastlanmışdır.

Qoyunların cinsindən asılı olaraq *S. gigantea* və *S. tenella* ilə yoluxma ekstensivlinin və intensivliyinin müqayisəli analizi göstərir ki, bu növlər ilə yoluxma ekstensivliyi və intensivliyi eyni olmayıb. *S. tenella* ilə yoluxma ekstensivliyi və intensivliyi daha yüksəkdir. Bu baxımdan *S. tenella*-nın qoyunçuluğun inkişafına daha ciddi mənacə olduğunu qeyd etmək lazımdır.

Qoyunların cinsiyətindən asılı olaraq *Sarcocystis tenella* ilə yoluxması istiqamətində apartlan tədqiqat işinin nöticələri cədvəl 2-də verilmişdir.

**Cədvəl 2**  
Naxçıvan MR şəraitində qoyunların cinsiyətindən asılı olaraq *Sarcocystis tenella* ilə yoluxması (2015-2016-ci illər)

Erkək fərdlər	İE, %	Dişi fərdlər		İE, %
		Yoxlanılmışdır	Yoluxmuşdur	
Yoxlanılmışdır	45,6	75	44	58,6
Yoluxmuşdur	38,8	67	32	47,7
68	31			
54	21			
122	52	142	76	53,5
	42,6			

Cədvəl 2-də verilən məlumatların analizində aydın olur ki, tədqiq edilən 148 erkək fərdən 62-si (41,9%), 163 dişi fərdən isə 98-i (60,1%) yoluxmuşdur. Məlum olur ki, dişi fərdlər arasında yoluxma erkək fərdlərə nisbətən yüksəkdir.

Alınan nöticələri müqayisəli şəkildə analiz etdikdə məlum olur ki, Naxçıvan MR şəraitində dişi fərdlər arasında invaziyanın ekstensivliyi erkək fərdlərlə nisbətən yüksəkdir. Fikrimizcə, erkək və dişi fərdlər arasında ekstensivlik fərqiñin belə olması, cənab erkək fərdlərin dişi fərdlərə nisbətən daha tez kəsilməsi ilə əlaqədardır.

Bəsləkliklə, alınan nöticələr belə deməyə əsas verir ki, Naxçıvan MR şəraitində qoyunların cinsi və cinsiyəti sarkosporidilər invaziyalarının ekstensivliyinə təsir göstərir. Buna görə də invaziyanın tez bir zamanda qoyunlar arasında intensiv yayılmasına şərait yaranır. Vaxtaşırı baytarlıq-sanitariya tədbirlərinə riayət olunmazsa sarkosporidilər invaziyaları qoyunçuluğa ciddi ziyan vura bilər.

## ƏDƏBİYYAT

1. Azərbaycan heyvanlar aləmi / I c., akad. M.Ə.Musayevin redaksiyası ilə. Bakı: Elm, 2002, 266 s.
2. Məmmədov İ.B. Sarkosistidilərin (*Sarcocystidae*) bioloji xüsusiyyətlərinin öyrənilməsi / Naxçıvanın maddi və mənəvi mədəniyyətinin, təbii sərvətlərinin öyrənilməsi (21-22 may 2002-ci il tarixdə keçirilmiş elmi konfransın materialları). Bakı, 2004, s. 228-232.
3. Namazova A.A. Məmmədova M.Ə. Azərbaycanda ev qoyunlarının şaquli qurşaqlarından asılı olaraq sarkosporidilərlə yoluxması // AMEA Zoologiya İnstitutunun Əsərləri, Bakı, 2011, c. 29, s. 234-238.
4. Aydenizöz M., Karaer Z., İlkme A.N., Atmaca N.T. Kirikkale belediyye mezbəhəsinə keşilən qoyunlarda *Sarcocystis* türlerinin yaygınlığı // Türkische Parazitoloji Dergisi, 2007, c. 31, № 4, s. 272-276.
5. Şaki C.E., Deger S., Özer E. Türkiyede Sarkosporidiosis // YYU Veteriner Fakültesi Dergisi, Van, 2010, c. 21, s. 129-134.
6. Sadıxov M.Q. Qoynuqluq. Bakı: Maarif, 1965, 147 s.
7. Бейнер Т.В. Клеточная биология споровиков возбудителей протозойных болезней животных и человека. Ленинград: Наука, 1989, 186 с.
8. Мамедов И.Б. Саркоспоридиоз овец в Нахынванской Автономной Республике Азербайджана // Вестник Алтайского Государственного Аграрного Университета, Барнаул, 2012, № 3, с. 51-53.
9. Мусаев М.А., Суркова А.М., Ганбова Г.Д., Иса-заде Д.М. Саркоспоридии овец северо-восточного Азербайджана // Изв. АН. Азерб. ССР. Сер биол. наук, 1985, № 2, с. 31-37.
10. Titilincu A., Viorica M., Blaga R., Bratu C.N., Cozma V. Epidemiology and etiology in sheep Sarcocystosis // Bulletin UASVM, Veterinary Medicine, № 65 (2) 2008, p. 49-54.

## ЗАРАЖЕНИЕ ОВЕЦ САРКОСПОРИДИЯМИ В УСЛОВИЯХ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ В ЗАВИСИМОСТИ ОТ ПОРОДЫ И ПОЛА

Широко распространенные протозойные болезни, в том числе саркоспоридиоз, приносят существенный экономический ущерб, который складывается из падежа и вынужденного убоя животных, недополучения привесов, снижения качества и питательной ценности мяса.

Комплексом паразитологических исследований были изучены закономерности распространения саркоспоридиоза овец в автономной республике, а также некоторые взаимоотношения в системе паразит-хозяин. Установлено паразитирование двух видов саркоспоридий у овец в Нахчыванской АР – *Sarcocystis gigantea* и *S. tenella*. Установлено, что зараженность овец *S. gigantea* в республике составляет 24,4%, а *S. tenella* – 54,5%. Выявлено, что цисты *S. gigantea* в основном паразитируют в мышцах пищевода, а цисты *S. tenella* локализуются в мышцах пищевода, диафрагмы, языка и сердца. Экстенсивность и интенсивность заражения овец *S. gigantea* зависит от пола и породы животного, а также от сезонов года.

Нельзя содержать плотоядных на территории ферм, летних лагерей, в местах хранения кормов. Пораженное саркоцистами мясо нельзя скармливать собакам, кошкам и другим плотоядным в необезвреженном виде.

**Ключевые слова:** Нахчыван, саркоспоридии, экстенсивность, интенсивность, овца, порода, паразит, циста.

Ismayil Mammadov

## INFECTION OF SHEEP WITH SARCOSPORIDIA DEPENDING ON THE BREED AND SEX IN THE CONDITIONS OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

Using complex parasitological and biochemical methods have been studied patterns of distribution sarcosporidiosis sheep in the republic, as well as some in the relationships of host-parasite system. It was established parasitizing two species of sarcosporidiosis in sheep – *Sarcocystis gigantea* and *S. tenella* in Nakhchivan Autonomous Republic. It was determined that infection of sheep by *S. gigantea* is 24,41%, and *S. tenella* – 54,5% in the republic. It was revealed that cysts of *S. gigantea* are mainly parasitic in the muscles of the esophagus and cysts of *S. tenella* localized in the muscles of the esophagus, diaphragm, tongue and heart. Extensively and intensity of infection of sheep *S. gigantea* depends on the sex and age of the animal, as well as the seasons.

Much widely widespread protozoan illnesses, in that cause essential economic damage which develops of a case and the compelled slaughter of animals, short-reception of additional weights, decrease quality and nutritional value of meat.

You can not keep carnivores on the territory of farms, summer camps, in the places where fodder is stored. Affected sarcocysts meat can not be fed to dogs, cats and other carnivores in uncleared form.

**Keywords:** Nakhchivan, *Sarcocystis*, extensiveness, intensity, sheep, breed, parasite, cysts.

(AMEA-nun müxbir üzüü Saleh Məhərrəmov tərəfindən təqdim edilmişdir)